

**ATAŞEHİR MODERN - 1+1 APARTMENT / RESIDENCE** Istanbul / Ataşehir

Satılır - Mənzil 12,551,033 TL | 87 m2 Istanbul / Ataşehir



Otaqların Sayı : 1  
Qonaq Otaqlarının Sayı : 1  
Vanna Otaqlarının Sayı : 1  
Obyektin Növü : Mənzil  
Obyektin Vəziyyəti : Yeni  
İstifadə Statusu : Boş  
İstilik Növü : Təbii Qaz  
Obyektin İstiqaməti : Cənub  
Şərq  
Qərb  
Şimal



İsmail Can

Phone +90 542-811 80 80

Mobile Phone +90 542-811  
80 80

REALTY GALAXY

Phone +90 542-811 80 80

Mobile Phone +90 533-382  
39 79

Fax +90 212-855 74 75

Yavuz Sultan Selim Bulvarı

Büyükcəmece /

Büyükcəmece

34528 , Istanbul

Advert No:f-494589-900

---


- \* İç Xüsusiyyətlər : Qurulmuş Mətbəx Mebeli, Eyvan, Polad Qapı, Ekranlı Domofon, Hazır Mətbəx, İkiqat Şüşə, Mühafizə Sistemi,
- \* Bina : Lift, Bağça Hasarı, Bağça ilə, Zəlzələyə Davamlılığın Yoxlanılması, Zəlzələyə Davamlı, İnterkom (daxili əlaqə), İnternet, Elektrik - Generatoru, Qapıcı, Yaşayış Kompleksinin Daxilində, Su Çəni, Yanğın Pillekəni, Yük Lifti, Sahəyə Baxış, Dəmir - Beton, Avtopark, Yanğın Həyacan Siqnalizasiyası,
- \* Ətraf Mühit Haqqında Məlumat : Ticarət Mərkəzi, Uşaq Bağçası, Bankomat, Bank, Bələdiyyə, Yanacaqdoldurma Məntəqəsi, Kafe, Aptek, Aptek / Tibbi, Əyləncə Mərkəzi, İbtidai Məktəb, Kafeteriya, Körpələr evi, Bərbər & Gözəllik salonu, Ali Məktəb, Market, Oyun Meydançası, Park, Polis İdarəsi, Poçt, Restoran, Tibbi Məntəqə, Məhəllə Bazarı, Universitet, Veterinar, Məktəb,
- \* Kompleks : Fitnes Mərkəzi, Təhlükəsizlik, Avtopark - Qapalı, İctimai İnfrastruktur, İdman Zalı, Qaçış / Piyada Yolu, Qapalı Üzgüçülük Hovuzu, Sauna (Ümumi), Təhlükəsizlik Kamerası,
- \* Yaşayış : Prospektə Yaxın, E5 Şossesinə yaxın, Hava Limanına Yaxın, Şəhər Mənzərəli, Magistral Yola Yaxın, Şəhərin Mərkəzi, İctimai Nəqliyyata Yaxın, Minibus Marşrutuna Yaxın, Boğaz körpüsünün yaxınlığında, TEMe yaxındır,

Advert No:f-494589-900





Advert No:f-494589-900



Advert No:f-494589-900



1+1 TİP 3 A BLOK

A-277	
MAHAL	NET ALAN
1 YATAK ODASI	13.61 m <sup>2</sup>
2 BANYO	3.75 m <sup>2</sup>
3 SALON + MUTFAK	23.80 m <sup>2</sup>
4 ANTRE	3.85 m <sup>2</sup>
5 BALKON	2.04 m <sup>2</sup>
6 FR. BALKON	0.51 m <sup>2</sup>
DEPO	3.15 m <sup>2</sup>
NET ALAN : 47.55 m <sup>2</sup>	
BRÜT ALAN : 54.24 m <sup>2</sup>	
TOPLAM BRÜT ALAN : 61.59 m <sup>2</sup>	

Daire : A-277  
 Blok : A Blok  
 Daire Tipi : 1+1 TİP 3  
 Kat No : 11



1+1 TİP 5 A BLOK

A-275		Daire : A-275	
MAHAL	NET ALAN	Blok : A Blok	Daire Tipi : 1+1 TİP 5
1 BANYO	3.75 m <sup>2</sup>	MAHAL : 11	
2 ANTRE	1.26 m <sup>2</sup>		
3 SALON + MUTFAK	12.22 m <sup>2</sup>		
4 YODAK	12.22 m <sup>2</sup>		
5 BALKON	2.14 m <sup>2</sup>		
6 FR. BALKON	1.26 m <sup>2</sup>		
7 FR. BALKON	3.81 m <sup>2</sup>		
DEPO	3.81 m <sup>2</sup>		
NET ALAN : 32.76 m <sup>2</sup>			
BRÜT ALAN : 33.87 m <sup>2</sup>			
TOPLAM BRÜT ALAN : 37.77 m <sup>2</sup>			



1+1 TİP 2 A BLOK

A-276		Daire : A-276	
MAHAL	NET ALAN	Blok : A Blok	Daire Tipi : 1+1 TİP 2
1 YATAK ODASI	12.22 m <sup>2</sup>	MAHAL : 11	
2 BANYO	1.26 m <sup>2</sup>		
3 SALON + MUTFAK	12.22 m <sup>2</sup>		
4 ANTRE	1.26 m <sup>2</sup>		
5 BALKON	2.82 m <sup>2</sup>		
DEPO	3.26 m <sup>2</sup>		
NET ALAN : 45.04 m <sup>2</sup>			
BRÜT ALAN : 52.27 m <sup>2</sup>			
TOPLAM BRÜT ALAN : 60.57 m <sup>2</sup>			



1+1 TİP 4 A BLOK

A-273		Daire : A-273	
MAHAL	NET ALAN	Blok : A Blok	Daire Tipi : 1+1 TİP 4
1 MUTFAK ODASI	12.22 m <sup>2</sup>	MAHAL : 11	
2 BANYO	1.26 m <sup>2</sup>		
3 SALON + MUTFAK	12.22 m <sup>2</sup>		
4 ANTRE	1.26 m <sup>2</sup>		
5 BALKON	3.26 m <sup>2</sup>		
DEPO	3.26 m <sup>2</sup>		
NET ALAN : 32.52 m <sup>2</sup>			
BRÜT ALAN : 33.87 m <sup>2</sup>			
TOPLAM BRÜT ALAN : 37.77 m <sup>2</sup>			



1+1 TİP 1 A BLOK

A-274		Daire : A-274	
MAHAL	NET ALAN	Blok : A Blok	Daire Tipi : 1+1 TİP 1
1 YODAK	12.22 m <sup>2</sup>	MAHAL : 11	
2 BANYO	1.26 m <sup>2</sup>		
3 SALON + MUTFAK	12.22 m <sup>2</sup>		
4 ANTRE	1.26 m <sup>2</sup>		
5 BALKON	1.26 m <sup>2</sup>		
6 FR. BALKON	3.26 m <sup>2</sup>		
DEPO	3.26 m <sup>2</sup>		
NET ALAN : 32.52 m <sup>2</sup>			
BRÜT ALAN : 33.87 m <sup>2</sup>			
TOPLAM BRÜT ALAN : 37.77 m <sup>2</sup>			